

İBTİDAİ SINİFLƏRDƏ KOMPÜTER TEKNOLOGİYASINDAN İSTİFADƏ

Şəhla Həsənova,

Bakı şəhəri 246 nömrəli məktəb-liseyin riyaziyyat məzallimi

E-mail: shchla.hesenova71@mail.ru

Rəyçilər: ped.ü.fəls. dok.. X.A. Talibova
ped.ü.fəls. dok., dos. B.O. İbadova

Açar sözlər: ibtidai sinif, kompüter texnologiyası, şagird, riyaziyyat, öyrədici təlim

Ключевые слова: начальные классы, компьютерные технологии, ученик, математика, учебная подготовка

Keywords: elementary school, computer technology, students, mathematics, training

Müasir dövrdə daim yeniləşən informasiya bolluğu şəraitində böyüməkdə olan nəslə daha çox bilik, bacarıq və vərdişlər aşilanmalıdır. Bunun üçün isə istifadə olunacaq "alətlərdən" biri də kompüter texnologiyasıdır. Qabaqcıl dünya təcrübəsi göstərir ki, uşaqlarda kompüterə maraq oyatmaq və onunla işləməyi öyrətməyi ən gec i sinifdən başlamaq olar. Bu məqsədə uşaqlarla iki istiqamətdə iş aparmaq məqsədə uyğundur:

1. Onlarda tədricən ilk təfəkkür fəaliyyəti vərdişləri aşılamaq, informasiya proseslərinin əhəmiyyətini başa düşməkdə və kompüterlə bəzi sadə əməliyyatları yerinə yetirməkdə kömək etmək;

2. Müasir informasiya texnologiyalarından istifadə üzrə praktik vərdişlər aşılamaq;

Bunlardan ikinciisi praktik xarakter daşıyır və məqsəd insan fəaliyyətinin bütün sahələrində, ən mühümü isə məktəblilərə çox yaxın olan təlim fəaliyyətində yeni informasiya texnikasının tətbiqini göstərməkdir.

Deməli, informasiya kommunikasiya texnologiyalarından istifadə şagirdlərin şüurunun inkişafına təsir edən dənməz və çox vacib amildir.

Kompüterlərin təhsildə geniş tətbiqi təfəkkür fəaliyyəti qarşısında yüksək tələblər qoymaqla bərabər, şagirdlərin təfəkkürünün inkişafı üçün yeni şərait yaradır. Bu zaman təfəkkürdə hətta şəxsiyyətdə kompüterləşməyə qədər olan dövrdə mümkün olmayan bir aktivlik baş verir.

Öyrədici sistemlər vasitəsi ilə şagirdlərin dərkətmə imkanlarını intensivləşdirməklə onların malik olduğu yaradıcı potensialı reallaşdırmaq olar. Bu sistemlərdə nəzəri biliyin təsviri üçün istifadə edilən modellər onun yaradıcısı tərəfindən sistemin qurulması prosesində müəyyən edilir. Biliyin bazası tam olmaqla bərabər tədrisin effektivliyini təmin etməlidir. Ona görə də biliyin təsviri modeli seçilən zaman şagird təfəkkürünün strukturu nəzərə alınmalıdır. Biliyin təsviri modelləri bir çox ədəbiyyatlarda şərh edilmişdir. Biliyin təsviri modeli onun təsvir imkanları, sadəliyi və əyanılıyi nəzərə alınaraq seçilir. Bu zaman anlayışların təsviri üçün ierarxik strukturlu modeldən istifadə edilir. Psixoloqların fikrincə şagird təfəkkürünün strukturundakı əlaqələr öyrədici təlim sistemlərdə biliyin təsvirindəki əlaqələrlə eynilik təşkil etməlidir.

İnformasiya vasitələrinin cəmiyyətin praktikasında, o cümlədən tədrisdə kütləvi surətdə istifadə olunması "insan-kompüter" sisteminin optimallaşması kimi problemləri də qarşıya qoyur. Bu problemlərin həlli zamanı şagirdlərin, pedaqoqların, metodistlərin təfəkkürünün xarakteristikası və şəxsiyyətin məxsusiyətləri kimi insan amilinin komponentləri nəzərə alınmalıdır.

Öyrədici təlim sistemləri elə qurulmalıdır ki, şagirdlə ünsiyyətdə yaranı biləcək gözlənilməz vəziyyətlərə o məntiqi reaksiya verə bilsin. Bununla belə, qeyd edək ki, hətta ən yüksək səviyyədə hazırlanmış öyrədici sistemlər bu tələblərə tam cavab vermir. Belə vəziyyətlərdə öyrədici sistemin məntiqi yumorla cavab verməsi məqsədə uyğundur. Ünsiyyətin səmərəli olması üçün şagirdə onun bu ünsiyyətlə hansı suallara cavab ala biləcəyini əvvəlcədən başa salmaq lazımdır. İnformasiya texnologiyalarının tədrisdə tətbiqi şəraitində şagirdlərin məntiqi təfəkkürünün inkişafı, həmçinin

Səhla Həsənova

kompüterlə ünsiyyət zamanı meydana çıxan konfliktlər nəticəsində onlara refleksiv inkişafın aktivlaşması baş verə bilər. Buradan alınır ki, təhsilin informatlaşmasının uşaqların zehninin inkişafının psixoloji problemini perspektivini nəzərə alaraq öyrənmək lazımdır. Bu nöqtəyi-nəzərdən informalaşdırma elmi-texniki inqilab şəraitində insanın psixoloji inkişafının bir xətti kimi baxmaq olar.

İbtidai siniflərin riyaziyyat programı uşaqlara dərsdə və həyatda rast gəldikləri məsələlərin həlli zamanı müstəqil çalışmaq, öz təfəkkürünən gülçünə inam yaratmaq, təşəbbüskarlıq, zəhmət qatlaşmaq keyfiyyətləri, məsuliyyət hissini aşılamaq, onları zəruri bilik, bacarıq və vərdişlərlə silahlanmaq üçün böyük imkanlar açır.

Riyaziyyatın tədrisinin əsas məqsədlərindən biri uşaqların təfəkkürünü, xüsusilə də fəza təfəkkürü formalasdırmaq və onu inkişaf etdirmək, mücərrədləşdirmə və mücərrəd obyektlərlə “işləmək” bacarığının aşilanmasıdır.

İbtidai siniflərdə kompüter texnologiyasından istifadə zamanı müəllimlər tədris prosesini daha səmərəli qura bilərlər. Bu zaman daha çox informasiyanı daha az vaxt ərzində mənimşətmək, həmçinin tədris prosesini daha maraqlı etmək olar. Tədris prosesini maraqlı edən amillərdən biri də həndəsi elementlərdən, onların canlı təşkilindən, əyanılıklardan və kompüterlə vizuallaşdırılmasından istifadədir. Öğər yuxarı siniflərdə yuxarıda sadalananlara məsələlərin seçimi müəllim üçün böyük çətinlik törətmirsə, ibtidai siniflərdə seçimdə diqqətli olmaq lazımdır. Çünkü seçiləcək məsələlər ibtidai sinifin riyaziyyat kursuna və programına tam uyğun olmalıdır. İbtidai siniflərin riyaziyyat kursu mənfi olmayan tam ədədlər və əsas kəmiyyətlər hesabını, cəbr və həndəsə elementlərini özündə birləşdirir.

İbtidai siniflərin riyaziyyat kursunda şagirdlərə mənfi olmayan tam ədədlər çoxluğunda hesab əməllərinin mühüm xassələri, bu xassələrə əsaslanaraq şifahi və yazılı hesablama üsulları aşilanmalıdır. Bununla yanaşı ibtidai siniflərdə riyaziyyat təlimi şagirdlərin tərbiyəsi və inkişafi ilə sıx qarşılıqlı əlaqədə aparılmalıdır. Riyaziyyatın öyrənilməsi uşaqlarda məntiqi təfəkkürün, elmi dünyagörüşünün formalasdırmasına kömək etməli, onların dərkətmə qabiliyyətlərini artırmalı, ictimai-faydalı əməyə vəcdanlı münasibət və Vətənə məhəbbət hissi aşılmalıdır. İbtidai siniflərin riyaziyyat programı riyazi anlayışların konkret həyatı materiallər üzərində mənimşənilməsini nəzərdə tutur. Bu isə şagirdlərin dərs zamanı tanış olduqları bütün anlayış və qaydaların təcrübəsinə xidmət etdiyini, onların həyatı tələbatlardan yaradığını izah etməyə imkan verir və nəzəriyyə ilə təcrübənin əlaqəsini düzgün başa düşməyə şərait yaradır.

Məhz bütün bunları nəzərə alaraq əminliklə söyləmək olar ki, riyaziyyat dörslərində həndəsə elementlərinin tədrisində kompüterdən istifadə təlim prosesinin ayrılmaz elementinə çevriləmkədədir.

Problemin aktuallığı. Kompüterlərin təhsildə geniş tətbiqi təfəkkür fəaliyyəti qarşısında yüksək tələblər qoymaqla bərabər, şagirdlərin təfəkkürünün inkişafı üçün yeni şərait yaradır. Bu zaman təfəkkürdə hətta şəxsiyyətdə kompüterləşməyə qədər olan dövrədə mümkün olmayan bir aktivlik baş verir.

Problemin yeniliyi. İbtidai siniflərdə kompüter texnologiyasından istifadə zamanı müəllimlər tədris prosesini daha səmərəli qura bilərlər. Bu zaman daha çox informasiyanı daha az vaxt ərzində mənimşətmək, həmçinin tədris prosesini daha maraqlı etmək olar.

Problemin praktik əhəmiyyəti. Məqalədə irəli sürülmüş müləhizələrdən ibtidai siniflərdə dərs deyən müəllimlər istifadə edə bilərlər.

ƏDƏBİYYAT

- Alişov M.O. Kompüter təliminə ibtidai siniflərdən başlamalı // İbtidai məktəb və məktəbəqədər tərbiyə, 1998, № 4
- Həmidov S.S. İbtidai siniflərdə riyaziyyatın tədrisi metodikası. Bakı, ADNA, 2006.

İbtidai siniflərdə kompüter texnologiyasından istifadə

3. Əovalova İ.A. və Naumova N.E. Rоль компьютера в формировании исследовательских умений младших школьников Всероссийская научно практическая конференция Санкт-Петербург, 2009, 25-26 марта

Ş. Gəsimova

ИСПОЛЬЗОВАНИЕ КОМПЬЮТЕРНЫХ ТЕХНОЛОГИЙ В НАЧАЛЬНЫХ КЛАССАХ РЕЗЮМЕ

Присвоение компьютерных знаний начинается с начальных классов. Но показателям исследований в настоящее время ряд учителей считают, что компьютеры могут отвлечь внимание учеников. Чтобы правильно оценить результативность применения компьютерных технологий им важно знать психологические особенности познания. Учителя должны уделять внимание с одной стороны на развивающие, воспитательные, образовательные возможности информационных технологий как источник данных, а с другой стороны на возможности детей познания предоставленных знаний.

Sh. Hasanova THE USE OF COMPUTER TECHNOLOGY IN PRIMARY SCHOOL SUMMARY

Assigning computer knowledge begins with the initial classes. In terms of studies are currently a number of teachers believe that computers can distract students' attention. To properly assess the effectiveness of the application of computer technology it is important to know the psychological characteristics of cognition. Teachers should focus on the one hand on the educational, educational, educational opportunities of information technology as a source of data, and on the other side to the possibilities provided by the children's knowledge of knowledge.

Redaksiyaya daxil olub: 20.06.2016